

AKKREDITASIYA SAHƏSİ ÜZRƏ 2011-Cİ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR HESABAT

Hesabat ilində Şöbənin fəaliyyəti üçün zəruri olan sənədlər, ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili və ümumi təhsil müəssisələrinin akkreditasiyası qrafiki hazırlanmış və təsdiq edilmiş, lisenziya müddəti başa çatmış özəl ali, ümumi və məktəbəqədər təhsil müəssisələrinin lisenziyasının müddətinin uzadılması məsələlərinə, lisenziya almaq üçün müraciət etmiş özəl məktəbəqədər təhsil müəssisələrinin müraciətlərinə baxılmış, qrafik üzrə təhsil müəssisələrinin akkreditasiyası keçirilmişdir. Şöbənin əməkdaşları xarici ölkələrdə təhsilin keyfiyyətinə təminat və akkreditasiya məsələləri ilə bağlı seminarlarda iştirak etmiş, (Qazaxıstanın Astana şəhərində keçirilmiş 2 seminarda), qeyri-qanuni fəaliyyət göstərən özəl təhsil müəssisələrinə reydlər keçirmişlər.

Nazirin yanında müzakirə olunmuş məsələlər. Hesabat dövründə Nazirin yanında ali, orta ixtisas, ilk peşə-ixtisas təhsili və ümumi təhsil müəssisələrinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarların və bu müəssisələrin fəaliyyətinin statusuna uyğunluğunu müəyyənləşdirən meyarların layihələri müzakirə edilmişdir.

Şöbənin fəaliyyəti üçün zəruri olan sənədlərin hazırlanması ilə bağlı məsələlər. Hesabat ili ərzində Şöbədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.09.2010-cu il tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisəsinin akkreditasiya Qaydaları”nın tələblərinə uyğun olaraq aşağıdakı sənədlər hazırlanmışdır:

1. “Təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar” (ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri üçün),
2. “Təhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğunu müəyyənləşdirən meyarlar” (ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələri üçün),
3. “Ümumi təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarının tələblərinə uyğunluğunu müəyyənləşdirən meyarlar”,
4. “Ümumi təhsil müəssisəsinin fəaliyyətinin statusuna uyğunluğunu müəyyənləşdirən meyarlar”.

Bu sənədlərin layihələri Təhsil Nazirliyinin müvafiq şöbələrinin, Dünya Bankının, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin, Müəllim-Valideyn Assosiyasının nümayəndələrinin iştirakı ilə müzakirə olunmuş, irad və təkliflər nəzərə alınmaqla təkmilləşdirilərək Akkreditasiya Şurasında müzakirə edildikdən sonra Təhsil Nazirliyinin 26.04.2011-ci il tarixli, 650 nömrəli və 28.11.2011-ci il tarixli 1872 nömrəli əmrləri ilə təsdiq edilmişdir.

Təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsi ilə əlaqədar görülmüş təşkilatı işlər:

- 9 ali təhsil (4 özəl, 5 dövlət ali təhsil müəssisəsi), 12 orta ixtisas təhsili, 11 ilk peşə-ixtisas təhsili (6 peşə liseyi, 5 peşə məktəbi) akkreditə olunmuşdur. Şərur Peşə Liseyi və Bərdə Peşə Liseyində qaçqın və məcburi köçkünlər məskunlaşdığından həmin müəssisələrin akkreditasiyasının keçirilməsi təxirə salınmışdır.

- 12 nömrəli Bakı Peşə Liseyi və 1 nömrəli Bakı Peşə Məktəbinin akkreditasiyası bu ilin dekabr ayının sonuna kimi keçiriləcəkdir.

- 3 ali təhsil müəssisəsinin (Azərbaycan Əmək və Sosial Münasibtlər Akademiyası, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) və 2 orta ixtisas təhsili müəssisəsinin (Şamaxı Mədəni Maarif Kolleci, Quba Dövlət Sosial-İqtisad Kolleci) akkreditasiyası başqa vaxta keçirilmişdir.

- Təsdiq edilmiş qrafikə uyğun olaraq, 2011-ci ildə 1 ümumitəhsil məktəbinin (Gəncə şəhər 27 nömrəli məktəbinin) akkreditasiyası keçirilmişdir.

- Təhsil müəssisələrinin akkreditasiyası üçün yaradılmış akkreditasiya komissiyalarının hazırladıqları arayışlar tanış olmaq üçün təhsil müəssisələrinin rəhbərlərinə təqdim olunmuş,

Şöbədə aidiyyəti olan digər şöbələrlə birlikdə araşdırıldıqdan sonra təqdimatlar əsasında Təhsil Nazirliyinin Akkreditasiya şurasının müzakirəsinə çıxarılmışdır.

- Akkreditasiyası keçirilmiş təhsil müəssisələrinin akkreditasiyasının nəticələri Akkreditasiya şurasında müzakirə edilmiş, müzakirələrin protokolları tərtib edilmiş və Şuranın qərarlarına müvafiq əmr layihələri və müəssisələrin akkreditə olunmasına dair sertifikatlar hazırlanmışdır.

Təhsil müəssisələrinin lisenziyalaşdırılması ilə bağlı görülmüş işlər. Hesabat ilində lisenziya alınması ilə bağlı Şöbəyə 60 müraciət daxil olunmuşdur. Onlardan 18-i özəl məktəbəqədər təhsil, 2-si ümumitəhsil müəssisəsinə lisenziya verilməsi, 8-i isə özəl ali, ümumitəhsil və məktəbəqədər təhsil müəssisələrinə verilmiş lisenziyanın müddətinin artırılması ilə bağlı olmuşdur. Digər ərizə və məktublar məktəbəqədər təhsil müəssisələrinə, mühafizə xidməti və hazırlıq kurslarına lisenziya verilməsi barədə olmuşdur. Həmin məktublarda qaldırılmış məsələlər araşdırılmış və müəssisələrə müvafiq cavab məktubları göndərilmişdir. Sənədləri qaydasında olmayan və ya standartların tələblərinə cavab verməyən müəssisələrə lisenziya verilməsinə imtina edilmişdir. Lisenziya almaq üçün təsisçilər tərəfindən Nazirliyə təqdim olunmuş sənədlərin qeydiyyatı aparılmışdır. Bu müraciətlərin araşdırılması üçün Təhsil Nazirliyinin müvafiq əmrləri ilə neytral şəxslərdən ibarət ekspert qrupları yaradılmışdır. Ekspert qrupları həmin müəssisələrdə olmuş, onların maddi-texniki bazasına baxış keçirmiş və nəticəsinə dair arayışlar təqdim etmişlər. Həmin arayışlar Şöbədə araşdırıldıqdan sonra Nazirliyin Lisenziya komissiyasının müzakirəsinə çıxarılmışdır.

Lisenziya komissiyasının qərarına uyğun olaraq 28 təhsil müəssisəsinə lisenziya verilməsi barədə əmr layihəsi hazırlanmış, müzakirələrin nəticəsinə dair 200 səhifədən artıq həcmdə protokol tərtib edilmiş, həmin müəssisələrə verilməli lisenziyalar hazırlanmışdır.

Lisenziya şərtlərinə əməl olunmasının vəziyyətinin monitorinqi və qeyri-qanuni fəaliyyət göstərən müəssisələrə edilmiş reydlər ilə bağlı məsələlər. Şöbənin əməkdaşları "GESCO" ASX-nin, "Titan" MMC-nin, "Azərsun Akademiyası" MMC-nin və Mühafizəçilərin ixtisaslaşdırılmış Tədris Mərkəzi rəhbərlərinin məktubları əsasında təhlükəsizlik və mühafizə xidməti kurslarında müdavimlərin imtahanlarında iştirak etmişlər.

Nazirliyə daxil olmuş məlumatlar əsasında Şöbənin əməkdaşları qeyri-qanuni fəaliyyət göstərən müəssisələrə reydlər keçirmiş, həmin müəssisələrin xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərmələri barədə Təhsil nazirinin imzası ilə hüquq-mühafizə orqanlarına məktub göndərmişdir. Həmin müəssisələr aşağıdakılardır:

Səbail rayonundakı "Cücələrim", Yasamal rayonundakı "Mələklər" uşaq bağçaları, Nərimanov rayonundakı "Gənclik" Peşə-ixtisas Hazırlığı Mərkəzi.

Ərizə və məktublar. İl ərzində Şöbəyə müxtəlif məsələlər üzrə 284 ərizə və müraciət daxil olmuşdur. Həmin müraciətlər araşdırılmış və onların nəticəsi barədə ərizəçilərə vaxtında cavab verilmişdir. Müraciətlərin 60-ı yeni açılmış müəssisələrin fəaliyyətinə lisenziya verilməsi, yaxud lisenziya müddətinin uzadılması, 32-si təhsil müəssisələrinin akkreditasiyası barədə, 192-si sorğu və məlumat xarakterli, qalan məktublar isə İsveçrə Beynəlxalq Humanitar Təşkilatı, "World Vistan" təşkilatı ilə əməkdaşlıq, bəzi televiziya kanallarında yayımlanan reklamlar barədə olmuşdur.

Hesabat ilində Təhsil Nazirliyinin "Qaynar xətt"indən daxil olmuş şikayətlər də araşdırılmış və şikayətçilərə müvafiq cavablar göndərilmişdir.